

şose yolundan 14 kilometr cənubda, Kür çayından 20 kilometr şimalda, Girdiman çayının Kür töküldüyü ərazidən təqribən 8-10 kilometr şərqdə düzənlilik ərazidə yerləşir. Yaxın keçmişə qədər "Şəhərgah" in şimal tərəfindən Qarasu çayı keçirmiş. Tarixən insanlar yaşayış mənətələri, o cümlədən şəhərlər salarkən, bir qayda olaraq, su mənbələri olan ərazidə yer seçirdilər. Bu cəhətdən "Şəhərgah" in Kür, Girdiman və Qarasu çaylarının qoşlaşğında salınması da, əlbette, təsadüfi olmamışdır. Yəni, insanların yaşaması, işləməsi, təsərrüfat yaratmaları üçün əlverişli su mənbəyi olmasayı, sözsüz ki, həmin ərazidə şəhər salınmadı.

Keçən əsrin 50-ci illərindən etibarən şərq-qərb istiqamətində qazılmış dərin kanal və şimal-cənub istiqamətində qazılmış "dren" - xəndeklər ərazini bir neçə hissəyə parçalayıb. Həmin kanal və xəndeklər qazlarkən və sonralar onları içərisi təkrar-təkrar təmizlənərkən "Şəhərgah" in tarixini özündə eks etdirən çoxlu tikinti və istehsalat qalıqları, habelə digər maddi-mədəniyyət nümunələri üzə çıxıb. Kanal və xəndeklərdən XII-XIII əsrlərə aid çoxlu maddi mədəniyyət nümunələri toplanılıb.

Ekspedisiya tərəfindən ərazinin yerüstü parametrləri diqqətən öyrənilidikdən sonra abidənin cənub-qərb tərəfində, kanal keçən ərazidən təqribən 50-60 metr şimalda yoxlama qazıntısı qoyulub. Yerüstü materialların çoxluğu və rəngarəngliyi həmin ərazidə tikinti və istehsalat ocaqlarının sixlığından xəber verib. Öyrənilən sahədə dərinlik 35-40 santimetrə çatdıqda ayrı-ayrı nöqtələrdə

## Tarixi abidələrimiz

**A**limlərin geldiyi qənaətə görə Azərbaycan ərazisində "Şəhərgah" adı ilə bəlli olan bir neçə orta əsr yaşayış yeri mövcuddur. Onlardan biri Kürdəmir rayonunun Ərebqubalı kəndi yaxınlığında yerləşir. Keçən əsrin 70-ci illərində şoranalşmanın qarşısını almaq məqsədilə meliorativ tədbirlər görülərkən və pambıq ekini üçün sahələr şumlanarken

# Orta əsr şəhər mədəniyyəti nümunəsi: "Şəhərgah"

Ərebqubalı kəndi ərazisində çoxsaylı maddi-mədəniyyət nümunələri üzə çıxıb. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə Dövlət Qeydiyyatına alınaraq mühafizə olunur. Hazırda abidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkışafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan rayonundakı Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunur. Arxeoloji abidənin ərazisi əhaliyə verilmiş pay torpaqlarına düşdüyüne görə mühafizə işində müəyyən çətinliklər de var. İdarənin əməkdaşları müntəzəm olaraq əhali ilə görüşlər keçirib izahat işləri aparırlar.

Bu barədə danışan Kürdəmir Regional Mədəniyyət İdarəsinin reis müavini Vaqif Aliyev mövzu ətrafında söhbətine davam edərək daha sonra demisidir: Kürdəmirde, xüsusən də Ərebqubalı kəndində yerli sakinlərin "Şəhərgah" a marağı böyükdür. Əhalinin əksəriyyətini abidənin tarixi maraqlandırır. Kürdəmir Rayon icra Hakimiyyəti, habelə mədəniyyət idarəsi rehberliyinin rayon ərazisindəki tarixi abidələrin, o cümlədən "Şəhərgah" abidəsinin qorunması, təbliği və tədqiqi işinə həssas münasibəti də qeyd olunmalıdır.

Ərazi təqribən 50 hektara qədər sahəni əhətə edir. 2010-cu ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən orada keşfiyyat xarakterli axtarışlar aparılıb. Qazıntı işləri ilə paralel olaraq abidənin sərhədləri, ərazinin topografiyası, coğrafi koordinatları, ətrafdakı yaşayış məntəqələri ilə mümkin əlaqələri öyrənilib. "Şəhərgah" abidəsi Bakı-Kürdəmir

büşmiş kərpicdən hörülülmüş divar qalıqları üzə çıxıb. Qazıntı sahəsi tədricən divar qalıqlarının çıxdığı istiqamətlərə doğru genişləndirilib. Qazıntıının ümumi sahəsi 160 kvadratmetrə çatdırılıb. Dərinə düşdükçə tikintinin ümumi mənzəresi də tam şəkildə aydınlaşmış. Nəticədə 5 otaq, 9 vanna, 2 buxarı, 1 ocaq - kürə və 3 qapı yeri olmaqla möhtəşəm bir hamam kompleksi aşkar edilib.

Azərbaycan ərazisində ilk dəfədir ki, XII-XIII əsrlərə aid belə möhtəşəm hamam-kompleks tapılıb. "Şəhərgah" ərazisində aparılmış kiçikmiqyaslı arxeoloji qazıntılar neticəsində olduqca zəngin və rəngarəng çeşidli mədəniyyət qalıqları aşkar edilərək tədqiq edilib. Əldə olunan eksponatlar Kürdəmir Rayon Tarix və Diyarşunaslıq Muzeyinə təhvil verilmişdir. Bu tapıntılar əsasən daş, dəmir, mis, şüşə və gildən hazırlanmış əmək aletləri, məsiş və bezək əşyalarından ibarətdir. Tapıntılar içərisində təyinatlı heləlik elma tam şəkildə belili olmayan sferekonus tipli qablar çoxluq təşkil edir. Axtarışlar zamanı toplanmış zəngin keramika məmələti da özünün forma zənginliyi və orjinal dekor çalarları baxımından diqqəti cəlb edir. Axtarışlar zamanı üzərində əreb əlifbası ilə yazılışı olan əşyalara da təsadüf olunub. "Şəhərgah" in bütün əlamətlərinə görə, Azərbaycanın mühüm orta əsr şəhərlərindən biri olduğu şəksizdir.

Bu gün Mədəniyyət Nazirliyi sisteminde aparılan islahatlara uyğun olaraq Mədəni İrsin Qorunması, İnkışafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətində də yeniliklər var. Ölək ərazisində mövcud olan abidələrə qayğı və diqqət artırılıb, abidələrin mühafizəsi sahəsində işlər gücləndirilib. "Şəhərgah" yaşayış yeri" de mühafizə olunur və öz yeni tədqiqatçılarını gözləyir.

Hazırladı:  
Tofiq HÜSEYN,  
"Respublika".